

FIF - Unibank MKOS Krediti

Ölkə:	AZƏRBAYCAN
Layihə Nömrəsi:	55726
Biznes Sektoru:	Maliyyə institutları
Bildiriş Növü:	ÖZƏL
Ətraf Mühit Kateqoriyası:	FI
Təsdiqi Tarixi:	04 Mart 2025
Status:	Təsdiqlənib
İngilis dilində PSD Açıqlanma Tarixi:	14 Mart 2025

Layihənin Təsviri

Müvafiq MKOS müştərilərinə kredit vermək üçün Unibanka iki bərabər tranş şəklində 10 milyon ABŞ dolları məbləğində təminatlı prioritet kredit ayrılacaq. Kreditin müddəti 2 ilə qədər olacaq və Azərbaycan manatı (AZN) ilə təqdim ediləcək. Unibank bu vəsaitdən “Maliyyə Vasitəçiliyi Proqramı” (“FIF”)) uyğunluq meyarlarına əsasən MKOS kredit portfelinin genişləndirilməsi üçün istifadə edəcək.

MKOS kreditinə paralel olaraq, Bankın Ticarət Maliyyələşdirmə Proqramı çərçivəsində 5 milyon ABŞ dolları məbləğində öhdəliksiz limit yaradılacaq.

Layihənin Məqsədləri

Keçid Təsiri

GKT 60 (Gözlənilən Keçid Təsiri)

Bu layihə “FIF” çərçivəsinin məqsədlərinə töhfə verərək rəqabətə davamlı və dayanıqlı keçid keyfiyyətlərini dəstəkləyir. “FIF” aşağıdakıları hədəfləyir (i) maliyyə resurslarının əlçatanlığını artırmaqla MKOS-ların rəqabət qabiliyyətini gücləndirmək və (ii) MKOS kreditləşməsi ilə bağlı strategiya, məhsullar, proseslər və marketinq sahəsində innovasiyalara imkan yaratmaqla maliyyə institutlarının rəqabət qabiliyyətinə töhfə vermək. Bankların adekvat kredit qiymətləndirmə və risk idarəetmə təcrübələrinə malik olmasını təmin etməklə, “FIF” həmçinin dayanıqlı kreditvermə təcrübələrini təşviq etməyə və maliyyə sisteminin dayanıqlılığını dəstəkləməyə çalışır.

Müştəriyə dair Məlumatı

UNIBANK KOMMERSİYA BANKI ASC

Unibank ASC (UB) Azərbaycanda 30 ildən artıq tarixə malik özəl kommersiya bankıdır. 2024-cü ilin ilk yarısına olan məlumata görə, Unibank aktivlər üzrə 3.2%, ümumi kredit portfeli üzrə isə 4.5% bazar payına malikdir və ölkədə fəaliyyət göstərən 22 bank arasında 6-cı yerdə qərarlaşır. Bankın 31 filialı və 180 ATM-i mövcuddur.

AYİB Maliyyələşdirməsi

10,000,000.00 ABŞ dolları

Layihənin Ümumi Dəyəri

10,000,000.00 ABŞ dolları

Ətraf Mühit və Sosial Məsələlərin Xülasəsi

Maliyyə İnstitutları (2019 ESS) kateqoriyasına aid edilmişdir. Unibank Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) FT 2, FT 4 və FT 9 prinsiplərinə riayət etməlidir. Bank, həmçinin AYİB-nin 2019-cu il Ətraf Mühit və Sosial Siyasəti çərçivəsində təqdim olunan İstisna və Yönləndirmə Siyahılarına uyğun fəaliyyət göstərməli, AYİB-nin Ətraf Mühit və Sosial Risklərin İdarə Edilməsi üzrə Təlimatlarına uyğunluğunu təmin etməli və illik Ətraf Mühit və Sosial Hesabatlarını təqdim etməlidir. Unibank vasitəsilə maliyyələşdirilən sub-borcalanlar yerli ətraf mühit, sağlamlıq, təhlükəsizlik və əmək tələblərinə uyğun fəaliyyət göstərməlidirlər.

Texniki əməkdaşlıq

A. Texniki əməkdaşlıq (TƏ)

Unibank üçün Ətraf Mühit və Sosial İdarəetmə Sistemi (ƏMSİS) və MKOS Monitoring bacarıqlarının inkişaf etdirilməsi məqsədilə xüsusi texniki dəstək təqdim ediləcək.

B. Qarışıq Güzəştli Maliyyələşdirmə

Bu kredit, KOS Yerli Valyuta Proqramı çərçivəsində 12.5% İlkin Zərərə Qədər Sığorta Təminatından faydalanmabılır.

Əlavəlik

Maliyyə Strukturu

Bu əməliyyat, bankın balans strukturunun gücləndirilməsinə töhfə verəcək, öhdəliklərin müddət strukturunu təkmilləşdirəcək və MKOS müştəriləri üçün yerli valyutada vəsaitlərin əlçatanlığını təmin edəcək.

Bilik, innovasiya və potensialın gücləndirilməsi

ƏMSİS-in tətbiqi və MKOM monitorinqi imkanlarının artırılması üçün xüsusi texniki dəstək Unibankın kreditvermə prosesinin bütün mərhələlərini təkmilləşdirəcək. Bu, müştərilərin qiymətləndirilməsi, kreditin təsdiqlənməsi (anderrayting) və monitorinq daxil olmaqla, kredit dövryyəsi boyunca təcrübə mübadiləsini gücləndirəcək və eyni zamanda ətraf mühit risklərini nəzərə alacaq.

Şirkətlə Əlaqə Məlumatı

Beynəlxalq əlaqələr şöbəsi

i.relations@unibank.az

+99412 541 33 33

+99412 498 09 53

www.unibank.az/en

Rəşid Behbudov küçəsi 55, Bakı, AZ 1014, Azərbaycan Respublikası

PSD-nin son yenilənmə tarixi

1 Aprel 2025

Keçidin öyrənilməsi

Keçid təsirinin qiymətləndirilməsi ilə bağlı AYİB-in yanaşmasına dair əlavə məlumatları [buradan](#) əldə edə bilərsiniz.

Biznes imkanları

Biznes imkanları və ya satınalma məsələləri ilə bağlı sifarişçi şirkətlə əlaqə saxlayın.

AYİB ilə (satınalmadan sair mövzuda) biznes imkanları üçün aşağıdakı vasitələrlə əlaqə saxlayın:

Tel: +44 20 7338 7168

E-poçt: projectenquiries@ebrd.com

Dövlət sektoru layihələri ilə bağlı [AYİB Satınalmalar](#) səhifəsinə daxil olun:

Tel: +44 20 7338 6794

E-poçt: procurement@ebrd.com

Ümumi müraciətlər

Xüsusi müraciətlər [AYİB Müraciət blankı](#) vasitəsilə edilə bilər.

Ətraf Mühit və Sosial Siyasət (ƏMSS)

[ƏMSS](#) və müvafiq Fəaliyyət tələbləri (FT-lər) AYİB-in “ətraf mühitin mühafizəsi sahəsində düzgün və dayanıqlı inkişaf” strategiyasının təşviqi öhdəliyinin icra metodlarını müəyyənləşdirir. ƏMSS-yə və FT-lərə müştərilərin ictimai məlumat və məsləhət üzrə dövlət qanunlarının tətbiq olunan tələblərinə cavab vermək, eləcə də maraqlı tərəflərin, xüsusilə də müştərinin və layihənin ətraf mühit və sosial göstəricilər sahəsində narahatlıqlarını və şikayətlərini qəbul etmək və həllini sürətləndirmək üçün

şikayətlərin baxılması mexanizminin müəyyən edilməsi üçün xüsusi müddəalar daxildir. AYİB əlavə olaraq layihənin ətraf mühit və sosial risklərinin və təsirlərinin xarakterinə və miqyasına uyğun olaraq müştərilərdən layihələrdə yaranan risk və təsirlər barədə müvafiq məlumatları açıqlamağı və ya maraqlı tərəflərlə hərtərəfli məsləhətləşmə aparmağı və onların düşüncələrini nəzərə alaraq onlara cavab verməyi tələb edir.

AYİB-in bu sahədə təcrübələrinə dair ətraflı məlumat [ƏMSS](#) səhifəsində verilmişdir.

Düzgünlük və Uyğunluq

AYİB-in Uyğunluq üzrə Baş direktorunun Ofisi (UBDO) yaxşı idarəetməni təşviq edir və Bankın bütün əməliyyatlarında qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq ən yüksək düzgünlük standartlarının tətbiqini təmin edir. Layihələrin icrası zamanı qeyri-məqbul düzgünlük və ya reputasiya ilə bağlı risklərə yol verməmək üçün Bank bütün müştərilərinin düzgünlük sahəsində hüquqi yoxlamasını aparır. Bank hesab edir ki, layihələrin qiymətləndirilməsi və təsdiqlənməsi mərhələlərində problemlərin müəyyən və həll edilməsi Bank əməliyyatlarının düzgünlüyünün təmin olunması üçün ən effektiv üsuldur. UBDO bu qabaqlayıcı tədbirlərdə mühüm rol oynayır və eləcə də investisiya qoyuluşundan sonra layihələrin düzgünlük sahəsində risklərinə nəzarətdə kömək edir.

UBDO həmçinin AYİB-in maliyyələşdirdiyi layihələrdə saxtakarlıq, korrupsiya və qeyri-məqbul davranışla bağlı iddiaların araşdırılmasına görə məsuliyyət daşıyır. Bankın daxilində və ya xaricində saxtakarlıq və ya korrupsiya halları ilə bağlı şübhəsi olan hər bir şəxs compliance@ebrd.com e-poçt ünvanı vasitəsilə Uyğunluq üzrə Baş direktora yazılı şəkildə müraciət etməlidir. Məruzə olunan bütün məsələlər UBDO tərəfindən araşdırılacaqdır. Bütün müraciətlər, o cümlədən anonim müraciətlər nəzərdən keçiriləcəkdir. Müraciətlər Bankda istifadə olunan və ya Bankın fəaliyyət göstərdiyi ölkələrin dilində edilə bilər. Məlumatlar dürüst şəkildə təqdim edilməlidir.

Informasiya Əlçatanlığına dair Siyasət (İƏS)

İƏS AYİB-in informasiyanı açıqlama qaydasını və 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvəyə mindikdən sonra bankın strategiya, siyasət və əməliyyatları sahəsində maariflənməni və anlayışı artırmaq üçün maraqlı tərəflərlə məsləhətləşmə qaydalarını müəyyən edir. AYİB-in veb-saytında mövcud olan məlumatları əldə etmək üçün [Informasiya Əlçatanlığına dair Siyasət](#) səhifəsinə daxil ola bilərsiniz.

Informasiya əldə etməklə bağlı xüsusi müraciətlər [AYİB Müraciət blankından](#) istifadə etməklə göndərilə bilər.

Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM)

Ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı narahatlıqların Müştəri və ya Bankla həll edilməsi cəhdləri uğursuz olduğu təqdirdə (məs., Müştərinin Layihə səviyyəli şikayətlərinin baxılması mexanizmi və ya Bankın rəhbərliyinə birbaşa müraciət vasitəsilə) fiziki şəxslər və təşkilatlar onları narahat edən məsələləri AYİB-in Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM) vasitəsilə bildirə bilərlər.

LMHM zərər verdiyi ehtimal olunan (və ya zərər vermə ehtimalı olan) Layihə məsələlərini müstəqil şəkildə nəzərdən keçirir. Bu Mexanizmin məqsədi ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı yaranan problemlərin həlli istiqamətində Layihənin maraqlı tərəfləri arasında dialoqu dəstəkləmək, Bankın özünün [Ətraf Mühit və Sosial Siyasətinə](#) və ya [Informasiya Əlçatanlığına dair Siyasətinin](#) Layihəyə aid müddəalarına əməl edib-etmədiyini müəyyən etmək və Bankın gələcəkdə uyğunsuzluq hallarına yol verməməsi üçün aidiyyəti üzrə bu siyasətlərə riayət olunmama hallarını aradan qaldırmaqdır.

LMHM və onun səlahiyyətləri haqqında daha ətraflı məlumat əldə etmək, [Yenidən baxılması üçün müraciətin](#) qaydalarını öyrənmək üçün [Layihənin Müstəqil Hesabatlılıq Mexanizminin veb-səhifəsinə](#) daxil olduğunuz və ya LMHM və müraciət etmək barədə təlimat və əlavə məlumat əldə etmək üçün ipam@ebrd.com e-poçt vasitəsilə LMHM ilə əlaqə saxlamağınız xahiş olunur.